

**Ümumi təhsil müəssisələri üçün nəzərdə tutulan dərsliklərin qiymətləndirilməsi sahəsində  
mütəxəssis xidmətləri tələb olunur**

**Xidmətlər haqqında qısa məlumat:** Dərsliklərin qiymətləndirilməsi “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən 100 ballıq şkala əsasında həyata keçirilir.

Seçilmiş mütəxəssislər dərsliyin təhsil proqramına (kurikuluma) uyğunluğunu, dərsliyə daxil edilmiş materialların elmi etibarlılığını, dəqiqliyini, inkişafyönümlülüyünü, tərbiyəyönümlülüyünü, dəyər yönümlülüyünü, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğunu, dərslikdə nəzərdə tutulan pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğunu, dizayn və tərtibatın məntiqliyini, estetikliyini və müasirliyini qiymətləndirəcəklər.

**Mütəxəssis xidmətləri aşağıdakı fənlər üzrə tələb edilir:**

- |  |                                     |
|--|-------------------------------------|
| 1. Azərbaycan dili (tədris dili)         | 22. Русский язык (иностранный язык) |
| 2. Azərbaycan dili (dövlət dili)         | 24. Математика                      |
| 3. Ədəbiyyat                             | 25. Информатика                     |
| 4. Riyaziyyat                            | 26. История Азербайджана            |
| 5. İnformatika                           | 27. Всеобщая история                |
| 8. Həyat bilgisi                         | 28. Познание мира                   |
| 9. Kimya                                 | 29. Химия                           |
| 13. Texnologiya                          | 30. Физика                          |
| 14. Təsviri incəsənət                    | 31. Биология                        |
| 15. Musiqi                               | 32. География                       |
| 16. Fiziki tərbiyə                       | 33. Технология                      |
| 17. Gənclərin çağırışa qədərki hazırlığı | 34. Изобразительное искусство       |
| 18. Alman dili                           | 35. Музыка                          |
| 19. İngilis dili                         | 36. Физическое воспитание           |
| 20. Fransız dili                         | 37. Допризывная подготовка          |

**Namizədlərə verilən tələblər:**

- 1. Təhsili:** Namizəd müraciət etdiyi xidmətlərin istiqamətinə uyğun ali təhsilə malik olmalıdır.

**2. Təcrübəsi:** Namizəd müraciət etdiyi fənnə uyğun pedaqoji və ya elmi təcrübəyə malik olmalıdır.

**3. İKT-dən istifadə bacarıqları:** Namizəd Microsoft Word proqramından istifadə etməyi bacarmalıdır.

**Üstünlük veriləcək namizədlər:** Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları ilə iş təcrübəsi olan; ingilis dilini bilən; xarici tədris resurslarının tərcümələrində iştirak edən; 10 (on) ildən artıq pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan; buraxılış imtahanlarında tətbiq edilən tapşırıqların, xüsusilə situasiya tapşırıqlarının hazırlanmasında təcrübəsi olanlar.

**Müraciət forması:** Müraciət edən şəxslər müraciət etdiyi fənni göstərmək şərti ilə elana əlavə olunmuş formada öz qısa avtobioqrafiyasını (CV) 31.08.2020-ci il tarixədək [vusala.aliyeva@edu.gov.az](mailto:vusala.aliyeva@edu.gov.az) elektron poçtuna göndərə bilər.

**Müraciətə baxılma qaydası:** Daxil olan CV-lər əsasında tələblərə cavab verən namizədlər seçilərək onlardan müraciət etdiyi fənn üzrə ən azı bir dərsləyi qiymətləndirmək istəniləcəkdir. Təqdim edilən sınaq qiymətləndirmə əsasında ən uyğun namizədlər müəyyənləşdiriləcək və onlar müsahibəyə dəvət ediləcəkdir.

**Əlavə məlumatları iş günləri saat 09:00-dan 18:00-dək bu ünvandan almaq olar:**

AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Əlaqələndirici şəxs: Vüsalə Firdovsi qızı Əliyeva

Əlaqə telefonu: (+ 994 012) 599-11-55 (əlavə: 5116) E-poçt: [vusala.aliyeva@edu.gov.az](mailto:vusala.aliyeva@edu.gov.az)